

Kinoya aşiq dahi rejissorun həyat yolu

Federiko Fellini İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini kurort şəhərciyində anadan olub. Federiko məktəbdə çalışqan şagird sayılsa da, onu yalnız yaradıcılıq aləmi cəlb edirdi. Fərqi yox idi: o, həm mahir rəssam, həm də, məsələn, kukla teatrının aktyoru ola bilərdi. Amma valideynlərinin könlünü xoş etmək üçün 1939-cu ildə Roma Universitetinin hüquq fakültəsinə daxil oldu. Bu na baxmayaraq, universitetin arxiv materialları göstərir ki, gələcəyin böyük kinorejissoru məhzirlərdə bir gün də olsun istirak etməyib.

O, Amerika komikslərinin böyük pərəstişkarı idi. Hollivudun kino aləmində reportyor olmağa can atıldı. F.Fellini özünü karikaturaçı, jurnalist və nəhayət, ssenarist kimi sınaqdan keçirməyə başlayır.

Qısa arayış

Dünya kinosu tarixində Federiko Fellini kimi adlı-sanlı, eyni zamanda mürekkeb və təzadlı rejissor o qədər də çox deyil. Kino aləminə qədəm qoyana qədər o, yetərincə maraqlı həyat təcrübəsi toplayıb və sonralar həyatının bir çox epizodlarını öz filmlərində canlandırıb. Həyat təcrübəsi kinoda öz mövzusunu tapmaqda ona kömək edib. O, yaxşı tanıldığı və hiss etdiyi bir həyatı çəkirdi. Halbuki kinoya tamamilə təsadüfən gəlib.

Bir vaxtlar kinonun onun həyatının işi olacağını isə heç ağlının ucundan keçirməyib. Axi o, cavamlıqda karikatura çəkməklə, habelə komikslərə mətnlər yazmaqla pul qazanırdı.

Maraqlarının belə pərakəndə olmasına baxmayaraq, Fellini şöhrətpərəst idi və "paytaxtı fəth etməyi" arzulayırdı. O, Roma ya gəlir, burada bir neçə dəfə peşəsini deyişir: müyyən müddət jurnalist, sığorta agenti işləyir, karikaturalar çəkir, lakin aktor Aldo Fabritsi ilə tanışlığı onun üçün əlamətdar hadisəyə çevrilir, çünkü onun vasiyyətə teatr aləmi ilə tanış olur. Eyni zamanda o, radiotamaşalar üçün ssenaristər yazımağa başlayır.

Neorealizmin manifestinə çevrilir

F.Fellini kinoda əvvəlcə ssenarist kimi işləməyə başlayır. Bu, 1940-cı ildə baş verir. Hazır cavablılığı ilə seçilən, məzəli əhvalatlar quraşdırmaqdə mahir olan F. Fellini

ni məşhur komik Makarionun iştirakı ilə üç kinokomediya üçün ssenari yazar. O, bir neçə il komediya və melodramlar üçün kinossenarilər yazmağa davam edir, sevimli isini - karikatura çəkməyi də unutmur.

1945-ci ildə rejissor Roberto Rosselini və dostu Fabritsi ilə birlikdə yeni bir ssenari üzərində işləməyə başlayır. Bu ssenari əsasında çəkilən "Roma açıq şəhərdür" filmi İtaliya kinosunda yeni istiqamətin - neorealizmin manifestinə çevrilir.



Həmin vaxtdan etibaren F.Fellini tanınmış rejissorlarla əməkdaşlıq etməyə başlayır. O, R.Rosselini ilə birlikdə daha bir neçə film çəkir. Özünün dediyinə görə, kinoya vurulur və başa düşür ki, kino onun həyatıdır.

F.Fellininin ssenarilərinə başqa rejissorlar da müraciət edirlər. Onun rejissor kimi debutü isə 1950-ci ildə çəkdiyi "Varyete işıqları" filmidir. Amma film ele bir uğur qazanmır. Odur ki, F.Fellini yenə də ssenari yazmağa başlayır.

Onun ikinci filmi isə bir təsadüfun nəticəsidir. F.Fellini sənədli filmlər çəkən tənənmiş rejissor Mikelancelo Antonioninin sifarişi ilə ssenari yazar. Ssenari Antonioninin xoşuna gəlmir. Onda Fellini özü həmin ssenari əsasında film çəkmək qərarına alır. "Ağ şeyx" adı ilə ekranlara çıxan bu filmde rollardan birini məşhur komik Alberto Sordi oynayır.

F.Fellininin növbəti "Ana uşaqları" filmi 1953-cü ildə Venesiya Kinofestivalında "Gümüş şir" mükafatına layiq görülür. Bu mükafat rejissorun özünə inam hissini artırır.

Amma F.Felliniyə dünya şöhrətini 1954-cü ildə çəkdiyi "Yol" filmi gətirir. Bu film Beynəlxalq Venesiya Kinofestivalının mükafatı ilə yanaşı, "Oskar" mükafatına da laiyq görülür.

Bir az dəlisov, bir az saf

Filmde məzəli və həssas kloun qadın Celsomina rolunu oynayan aktrisa Cülyetta Mazina sonralar rejissorun arvadı olur və

onun bir çox filmlərində çəkilir. Aktrisa dünya şöhrətli ərinin vəfatından sonra cəmi bir il yaşayır. Onun ürəyi sevdiyi adamın ayrılığına davam gətirə bilmir.

"Yol" filmi təsəvvürəgelməz amansızlıq, məşqəqtli həyat, fərqli dün-yaların adamları olan, amma taleyin hökmü ilə həyat deyilən qayıqda bir yerde üzmək məcburiyyətində qalan kişi və qadın - bir az dəlisov, bir az saf, pırtlaşq saçlı, yöndəmsiz və eyni zamanda çox ince Celsomina ilə qaraqabaq, yekəper, qaba və azığın

Campo haqqında hekayetdir.

Fellini "Yol" filminin mövzusunu "Fırıldaqçılar" (1955) və "Kabiriyanın gecələri" (1957, "Oskar" mükafatı) filmlərində davam etdirib. Xeyirle şərin çarpışlığı kəskin sosial xarakterli münaqış mövzusu tədricen onun başlıca mövzusuna çevirilir. Rejissor ideyalarını canlandırmak üçün məhərətlə iriplandan istifadə edir: Cülyetta Mazinanın ifasında Kabiriyanın məşhur vida təbəssümü bütün dünya xatırlayıb.

Onun, demək olar, bütün filmlərinin böyük uğur qazanmasına baxmayaraq, rejissor yeni filmlər çəkmək üçün pul tapmaqda həmişə çətinlik çəkib. Məsələn, "Kabiriyanın gecələri" filmindən 11 prodüser, "Şirin həyat" filmindən 7 prodüser imtina edib. Əməkçi adamlar etiraf etmək istəmirdilər ki, onların doğma Romasında əxlaqsızlıq başa alıb gedir.

Filmi qəliz cəfəngiyat sayırlar

"Şirin həyat" bəzilərində heyranlıq, bəzilərində etiraz hissleri doğurur. Onun müzakirələri qəzet-jurnal səhifələrində parla-

mentə keçir. Deputatlar senzuranın işə qarışmasını, filmdəki bütün çirkəbin kəsilib-götürülməsini tələb edirlər. Təkcə filmin məzmunu deyil, rejissorun yaradıcılıq metodu da təqnid hədəfinə tuş gelir. Filmi qəliz cəfəngiyat sayırlar.

F.Fellininin metodu həqiqətən mürekkeb idi, ancaq nə qədər qəribə olsa da, bu film-ləri həm sadə tamaşaçılardır, həm də intellektual insanlar yaxşı başa düşür və qəbul edirdilər.

Yeri gəlmışkən, "paparassi" anlayışı ötən əsrin 60-cı illərində Federiko Fellini sayəsində yaranıb. Paparattso adlı fotoreporter rejissorun "Şirin həyat" filminin qəhrəmanıdır. Paparattsonun real prototipi italiyalı fotoqraf Tasio Sekkiaroli olub. T.Sekkiaroli ilk dəfə belə bir faktı diqqət yetirib ki, redaktorlar məşhurların qəfildən çəkilən fotosəkillərinə görə daha çox pul ödəyirlər.

F.Fellininin bir sıra mükafatlara, o cümlədən Beynəlxalq Moskva Kinofestivalının Büyük mükafatına, habelə "Oskar" mükafatına layiq görülmüş "8 1/2" (1963) filmi də rejissorun yaradıcılıq fəaliyyətində yeni merhələ açıb. Burada rejissor avtobiografiq formada filmlərin necə çəkilməsindən danışır. Məşhur aktyor Marçello Mastroyanninin oyunu filmin uğur qazanmasına böyük töhfə verib.

F.Fellini başqa müəlliflərin ssenarilərinə də müraciət edib. Məsələn, 1976-cı ildə o, özünəməxsus ince humorla böyük avantürist haqqında ""Federiko Fellinin Kazanova" filmini yaradıb. F.Fellini fransız rejissorlar R.Vadim və L.Mol ile birlikdə Edgar Ponun əsərlərinin motivləri əsasında "Sayıqlama içində üç addım" filminin çəkilişlərində iştirak edib.

Federiko Fellini bir neçə mövzunu bütün yaradıcılıq həyatı boyu inkişaf etdirib. Bu mövzuların bəziləri öz bitkin formasını "Klounlar" (1970), "Roma" (1972), habelə "Oskar" mükafatına layiq görülmüş "Amar-kord" (1974) kimi filmlərdə alıb. Bunlar xeyirle şərin mübarizəsi, amansızlığın və ədaletsizliyin inkarı, xeyirxahlıq və gözəllik idealları kimi həyatın özü qədər əzəli olan mövzulardır.

Federiko Fellini 1993-cü il oktyabrın 31-də Roma şəhərində vəfat edib. O, maraqlı yaradıcılıq ömrü yaşayıb və filmlərini gələcək nəsillərə yadigar olaraq qoyub gedib.